

## MÜSTƏQİL AUDİTORUN HESABATI

“Abşeron Logistika” Məhdud Məsuliyyətli Cəmiyyətin (“Qrup”) Təsisçisinə və Rəhbərliyinə:

### *Rəy*

Biz “Abşeron Logistika” Məhdud Məsuliyyətli Cəmiyyətin (“Qrup”) eləcə də törəmə müəssisələrinin (birlikdə “Qrup”) 31 dekabr 2023-cü il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında konsolidasiya edilmiş hesabatlarından, həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər haqqında konsolidasiya edilmiş hesabatlarından, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında konsolidasiya edilmiş hesabatlarından, habelə mühüm mühasibat uçotu prinsipləri və digər izahedici qeydlərin icmalından ibarət olan konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini apardıq.

Bizim rəyimizə əsasən, əlavə edilən konsolidasiya edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Qrupun 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini MHBS-na uyğun olaraq düzgün əks etdirir.

### *Rəy üçün əsas*

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz, hesabatımızın “Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks olunur. Biz, Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz Etika Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu, rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### *Konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti*

Rəhbərlik, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-na uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə, eləcə də saxtakarlıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Qrupu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər, Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

**Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Bizim məqsədimiz, bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik, əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhv nəticəsində yarana bilər və konsolidasiya edilmiş və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidasiya edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski, səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki saxtakarlığa, gizli sövdələşmə, fırıldaqçılıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər;
- Qrupun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik;
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk;
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətə gəldikdə, auditor rəyimizdə konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Qrupun fasiləsiz fəaliyyətini dayandırmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin konsolidasiya edilmiş maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz korporativ İdarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

“Brighter GC” MMC adından

Əvəz Əvəzzadə  
Direktor

28 İyun 2024-cü il  
Bakı, Azərbaycan Respublikası



**“ABŞERON LOGİSTİKA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ**

**MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA KONSOLİDASIYA EDİLMİŞ HESABAT**

**31 DEKABR 2023-CÜ İL TARİXİNƏ**

*(Azərbaycan Manatı ilə)*

Qeyd	31 dekabr 2023	31 dekabr 2022
<b>AKTİVLƏR</b>		
<b>CARİ AKTİVLƏR</b>		
Pul vəsaitləri və onların ekvivalentləri	2,058,517	826,745
Ticarət və digər debitor borcları	2,837,813	1,073,387
Vegilər üzrə alacaqlar	-	41,562
Kapitalaşdırma üçün aktivlər	-	100,000
<b>Cəmi cari aktivlər</b>		
<b>UZUNMÜDDƏTLİ AKTİVLƏR</b>		
Əmlak və avadanlıqlar	26,806,302	23,041,133
Qeyri-maddi aktivlər	337,105	311,433
<b>Cəmi uzunmüddətli aktivlər</b>	<b>27,143,407</b>	<b>23,352,566</b>
<b>CƏMİ AKTİVLƏR</b>	<b>32,039,737</b>	<b>25,394,260</b>
<b>ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		
<b>CARİ ÖHDƏLİKLƏR</b>		
Ticarət və digər kreditor borcları	4,986,942	722,751
Vergi öhdəlikləri	478,187	417,964
<b>Cəmi cari öhdəliklər</b>	<b>5,465,129</b>	<b>1,140,715</b>
Digər uzunmüddətli öhdəliklər	17,380,559	18,012,430
<b>Cəmi uzunmüddətli öhdəliklər</b>	<b>17,380,559</b>	<b>18,012,430</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR</b>	<b>22,845,687</b>	<b>19,153,145</b>
<b>KAPİTAL</b>		
Nizamnamə fondu	2,000	2,000
Ehtiyat kapitalı	-	-
Bölüşdürülməmiş mənfəət	9,192,050	6,239,116
<b>Cəmi kapital</b>	<b>9,194,050</b>	<b>6,241,116</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>	<b>32,039,737</b>	<b>25,394,260</b>

**Rəhbərlik adından:**

**Ziya Ağayev**  
**İdarə heyətinin sədri**

28 İyun 2024-cü il  
Bakı, Azərbaycan Respublikası



**İlkin Kərimov**  
**Baş mühasib**

28 İyun 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

9 - 27 -ci səhifələrdə verilmiş qeydlər konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

**“ABŞERON LOGİSTİKA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ**

**MƏNFƏƏT VƏ YA ZƏRƏR HAQQINDA KONSOLIDASIYA EDİLMİŞ HESABAT**

**31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

*(Azərbaycan Mənatı ilə)*

	<u>Qeyd</u>	<u>2,023</u>	<u>2,022</u>
İşlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlir	14	51,995,300	32,721,080
Digər gəlirlər		133,479	-
Amortizasiya olunan ƏV-in təqdim edilməsindən gəlir		114,407	2,288
Əmlakın icarəyə verilməsindən gəlir	14	1,800,346	934,171
Dividend gəlirləri		-	372,224
Digər gəlirlər (Mənfəət vergisindən azad edilmiş)		-	74,035
Ümumi gəlirdən çıxılmalar		-	(372,224)
Məzənnə xərci/gəliri		920	-
<b><u>Cəmi gəlirlər</u></b>		<b><u>54,044,452</u></b>	<b><u>33,731,574</u></b>
<b><u>Cəmi əməliyyat xərcləri</u></b>	<b>11</b>	<b><u>(48,621,615)</u></b>	<b><u>(30,105,858)</u></b>
<b><u>VERGİDƏN ƏVVƏL MƏNFƏƏT</u></b>		<b><u>5,422,838</u></b>	<b><u>3,625,716</u></b>
Mənfəət üzrə azadolmalar və güzəştlər	12	(265,000)	(170,000)
Vergiyə cəlb olunan mənfəət	12	5,157,838	3,455,716
Mənfəət vergisi krediti	12	(1,031,568)	(691,143)
<b><u>İl üzrə XALIS MƏNFƏƏT</u></b>		<b><u>4,391,270</u></b>	<b><u>2,934,573</u></b>

**Rəhbərlik adından:**

**Ziya Ağayev**  
**İdarə heyətinin sədri**

28 İyun 2024-cü il  
Bakı, Azərbaycan Respublikası



**İlkin Kərimov**  
**Baş mühasib**

28 İyun 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

9 - 27 -ci səhifələrdə verilmiş qeydlər konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

# “ABŞERON LOGİSTİKA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

## KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA KONSOLIDASIYA EDİLMİŞ HESABAT 31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Azərbaycan Manatı ilə)

	Qeyd	Nizamnamə fondu	Ehtiyat kapitalı	Bölişdürülməmiş mənfəət	Cəmi kapital
<b>1 Yanvar 2022</b>		<b>2,000</b>	-	<b>3,812,120</b>	<b>3,814,120</b>
Təqdim edilmişdir və ya silinmişdir		-	-	(547,956)	(547,956)
İl üzrə xalis mənfəət		-	-	2,934,573	2,934,573
Keçmiş illər üzrə düzəlişlər		-	-	40,378	40,378
<b>31 Dekabr 2022</b>		<b>2,000</b>	-	<b>6,239,116</b>	<b>6,241,116</b>
Kapitalın maddələri arasında köçürmələr		-	-	(1,173,335)	(1,173,335)
İl üzrə xalis mənfəət		-	-	4,126,269	4,126,269
<b>31 dekabr 2023</b>		<b>2,000</b>	-	<b>9,192,050</b>	<b>9,194,050</b>

### Rəhbərlik adından:



**Ziya Ağayev**  
İdarə heyətinin sədri

28 İyun 2024-cü il  
Bakı, Azərbaycan Respublikası



**İlkin Kərimov**  
Baş mühasib

28 İyun 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

9 - 27 -ci səhifələrdə verilmiş qeydlər konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.


**“ABŞERON LOGİSTİKA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ****PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA KONSOLIDASIYA EDİLMİŞ HESABAT**  
**31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**  
(Azərbaycan Manatı ilə)

	Qeyd	2023	2022
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Mənfəət vergisindən əvvəl mənfəət		5,422,838	3,625,716
<i>Düzəlişlər:</i>			
Keçmiş illər üzrə düzəlişlər		-	5,736.81
Mənfəət vergisi üzrə xərclər			
Əmlak və avadanlıqların amortizasiyası		2,683,237	1,695,835
Qeyri-maddi aktivlərin amortizasiyası		37,457	34,604
Əsas vəsaitlərin təqdim edilməsindən zərər		173,836	5,196
<b>Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>		<b>8,317,368</b>	<b>5,367,088</b>
Alınmış avanslarda dəyişiklik		2,291,560	-
Debitor borclar üzrə artma/azalma		(1,764,426)	(319,263)
Kapitalaşdırma üçün aktivlərdə dəyişiklik		100,000	(50,700)
Vergi alacaqlarında dəyişiklik		41,562	(41,562)
Ticarət və digər kreditör borclarda dəyişiklik		1,981,292	312,437
Digər öhdəliklərdə dəyişiklik		(8,661)	286,281
Digər Uzunmüddətli öhdəliklərdə dəyişiklik		(631,871)	(2,797,682)
<b>Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>		<b>10,326,823</b>	<b>2,756,599</b>
Ödənilmiş mənfəət vergisi		(971,345)	(691,142)
<b>Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>		<b>9,355,479</b>	<b>2,065,456</b>
<b>İNSTİTUSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Əmlak və avadanlıqların alınması		(6,622,242)	(1,062,041)
Qeyri-maddi aktivlərin alınması		(63,129)	(39,364)
<b>İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>		<b>(6,685,370)</b>	<b>(1,101,405)</b>
Dividendlər və buna oxşar ödənişlər üzrə pul vəsaitlərinin daxil olması		-	-
Dividendlər və buna oxşar ödənişlər üzrə pul vəsaitlərinin xaric olması		(1,438,336)	(547,956)
<b>Maliyyəlmə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>		<b>(1,438,336)</b>	<b>(547,956)</b>
<b>Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım/(azalma)</b>		<b>1,231,773</b>	<b>416,095</b>
<b>İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri</b>		<b>826,745</b>	<b>410,650</b>
<b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>		<b>2,058,517</b>	<b>826,745</b>

Rəhbərlik adından:

  
**Ziya Ağayev**  
**İdarə heyətinin sədri**28 İyun 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

9 - 27 -ci səhifələrdə verilmiş qeydlər konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

  
**İlkin Kərimov**  
**Baş mühasib**28 İyun 2024-cü il  
Bakı, Azərbaycan Respublikası